

## **Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün tələb olunan sənədlər:**

1. Ərizə-Anket
2. Şəxsiyyət vəsiqəsi (ksero-surəti ilə birlikdə)
3. Dövlət rüsumunun ödənilməsi barədə qəbz
4. 2 ədəd 3x4 sm. ölçüdə rəngli fotosəkil
5. 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti.

Qeyd: 18 yaşına çatmamış uşaqların fotosəkilinin ümumvətəndaş pasportuna əlavə edilməsi üçün vətəndaşlar 2 ədəd 3x4 sm. ölçüdə rəngli (parıldamayan) fotosəkili, doğum haqqında şəhadətnamənin, 16 yaşından yuxarı şəxsiyyət vəsiqəsinin surətini (əslilə birlikdə) təqdim etməlidirlər. Yaxın və ya digər qohumun uşağının şəkilini pasporta qeyd etmək üçün uşağın hər iki valideyninin notarius qaydasında təsdiq olunmuş razılıq ərizəsi BPQMİ rəhbərliyinin adına təqdim edilməlidir.

25, 35 və 50 yaş tam olmuş vətəndaşların yaş həddi ilə əlaqədar olaraq yeni şəxsiyyət vəsiqələri ilə təmin olunmaları üçün lazımı sənədlərlə yaşadıqları ərazi üzrə polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətlərinə müraciət etməlidirlər. Ümumvətəndaş pasportu almaq üçün yaş həddini keçmiş, ailə vəziyyətini dəyişmiş (subay və ya evli) və digər səbəblərdən etibarsız olan şəxsiyyət vəsiqələri təqdim edən vətəndaşlardan sənədlər qəbul edilmir.

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında»  
Azərbaycan Respublikası Qanunuun  
tətbiqi haqqında Əsasnaməyə 1 saylı əlavə

Ümümvətəndaşlıq pasportunun verilməsi haqqında

## ƏRİZƏ-ANKET

I. Vətəndaş və ya qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:

Aşağıdakı məlumatları nəzərə alaraq ümümvətəndaş pasportunun verilməsini xahiş edirəm.

### 1. PASPORT SAHİBİNİN :

1.1. Soyadı (habelə əvvəlki soyadı)	1.2. Adı	1.3. Atasının adı
1.4. Doğulduğu yer	1.5. Doğulduğu tarix (gün, ay,il)	1.6. Cinsi
1.7. Qan qurupu	1.8. Yaşayış yeri	
		1.9. Şəxsi imzası

1.10. 18 Yaşına çatmamış uşağı varsa onun:

Sıra №-si	Soyadı və adı	Doğulduğu tarix	Cinsi

2. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verilsə onun :

2.1. Soyadı	2.2. Adı	2.3. Atasının adı	2.4. Yaşadığı yer
3. Ərizəçinin xüsusi qeydi		4. Ərizəçinin imzası	5. Tarix

II. Ümumvətəndaş pasportunu verən xüsusi Daxili İşlər orqanı tərəfindən

D O L D U R U L L A N H İ S S Ə :

A) Xüsusi Daxili İşlər orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:

6. Xüsusi Daxili İşlər orqanının adı	Ərizəni qəbul etdiyi tarix və qeydiyyat nömrəsi
--------------------------------------	---

8. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:

Sənədin adı	Nömrəsi	Verilmə tarixi	Kim tərəfindən verilmişdir
8.1. Pasport və ya şəxsiyyət vəsiqəsi			
8.2. Tibbi arayış			
8.3. Lazım olarsa, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd			
8.4. Lazım olarsa, xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa bu faktları təsdiqləyən sənəd			
8.5. Lazım olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin sənədləri			
9. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd: <i>uyğundur</i>	10. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotosəkilə uyğunluğu haqqında qeyd: <i>uyğundur</i>		

11. Məlumatları yoxlamış məsul işçinin:

11.1. Soyadı, adı, atasının adı:	11.2. Vəzifəsi	11.3. Şəxsin imzası	11.4. Möhür
----------------------------------	----------------	---------------------	-------------

B) Ümumvətəndaş pasportunun doldurulması ilə əlaqədar qeydlər :

12. Pasport dolduran regional mərkəzin adı	13. Sənədlərin göndərildiyi tarix	14. Doldurulmuş pasportun daxil olduğu tarix
--	-----------------------------------	--

V) Ümumvətəndaş pasportunun ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:

15. pasportun verildiyi tarix	16. Ərizəçinin şəxsi imzası:
-------------------------------	------------------------------

17. Xüsusi qeydlər: